

## HÜSEYN İMANOV

**Ag<sub>3</sub>AsS<sub>4</sub> BİRLƏŞMƏSİNİN ALINMASI VƏ XASSƏLƏRİNİN TƏDQİQİ**

*Məqalədə AgNO<sub>3</sub> və As<sub>2</sub>S<sub>3</sub> birləşmələri əsasında Ag<sub>3</sub>AsS<sub>4</sub> birləşməsinin hidrotermal şəraitdə alınması və fiziki-kimyavi xassələrinin fiziki-kimyavi tədqiqat nöticələri verilmişdir. İlinin komponentlərinin 4:15 nisbətində qarışığından Ag<sub>3</sub>AsS<sub>4</sub> birləşməsi alınmışdır. RFA metodu ilə alınmış birləşmənin fərdiliyi, TG analizi ilə stixometrik tərkibi müəyyən edilmişdir. Birləşmənin tərkibindəki gümüş, arsen və kükürdin kütla və atom payları təyin edilmişdir. DTG natiçolarına əsasən  $T=120^{\circ}\text{C}$  oldugda Ag<sub>3</sub>AsS<sub>4</sub> birləşməsinin termoindinamik olaraq qeyri-stabil olduğu və parçalanaraq Ag<sub>3</sub>As<sub>3</sub>+As<sub>2</sub>S<sub>3</sub>-S tərkibli qarışıqlı amalə gətirdiyi müəyyən edilmişdir. SEM natiçolarına əsasən Ag<sub>3</sub>AsS<sub>4</sub> birləşməsinin mikromorfologiyası öyrənilmişdir. Müzayiə edilmişdir ki, kürə formalı hissəciklərin ölçüsü 500-900 nm aralığında yerləşir.*

**Açar sözlər:** aralıq faza, məhlul, çöküntü, hidrotermal, rentgenfaza analizi, termogram, mikroquruluş, endotermik effekt.

**Giriş.** Ədəbiyyat məlumatlarından məlum olmuşdur ki, Ag-As-S sistemində mövcud olan aralıq fazalar (AgAs<sub>2</sub>, Ag<sub>3</sub>AsS<sub>3</sub>, Ag<sub>4</sub>As<sub>2</sub>S<sub>3</sub>, Ag<sub>3</sub>AsS<sub>4</sub>, Ag<sub>7</sub>As<sub>6</sub>S<sub>6</sub>, Ag<sub>16</sub>As<sub>2</sub>S<sub>11</sub> və Ag<sub>24</sub>As<sub>2</sub>S<sub>15</sub>) və onlar əsasında alınan ərintilər funksional materiallər sırasına daxildir [1, 3]. Bu sistemdəki birləşmələr seqneto-, termo- və fotoelektrik xassələrə malikdir. Tədqiqatlardan məlum olmuşdur ki, bu birləşmələr yüksək temperatur və vakuumda ( $\sim 10^{-2}$  Pa) elementar komponentləri və ya müvafiq sulfidləri birgə əritməklə alır [1, 2].


Son dövrler bir çox ikili və üçlü sulfidlərin müxtəlif həllədici məhlullarında alınması böyük maraq kəsb edir. Çünki məhlullarda bir çox maddələrin alınması adı şəraitdə hayata keçirilir [3]. Diger tərəfdən məhlullarda çökdürlülmüş maddələr mikro- və ya nanohissəcik halında olur. Bu baxımdan, bir çox üçlü sulfidlərin sulu məhlullardan alınması aktual məsələlərdən biridir [3].

Yuxarıda göstərilənləri nüzərə alaraq biz, gümüş nitrat və arsen(V) sulfid əsasında sulu məhlilda baş verən fiziki-kimyəvi qarşılıqlı təsiri və Ag<sub>3</sub>AsS<sub>4</sub> birləşməsinin alınma şəraitini tədqiq etməyi qarşıya məqsəd qoymuşdur.

İşdə gümüş-nitrat və arsen(V) sulfid əsasında Ag<sub>3</sub>AsS<sub>4</sub> birləşməsinin alınması və onun fiziki-kimyəvi xassələrinin tədqiqat nöticələri verilmişdir.

**Təcrübə hissə.** Ag<sub>3</sub>AsS<sub>4</sub> birləşməsinin alınması üçün tərkibində 719 mq AgNO<sub>3</sub> və 350 mq As<sub>2</sub>S<sub>3</sub> olan məhlillər qarşılıqlı olaraq tətbiq edilmişdir. Mühitin pH-1 5 olmuşdur. Reaksiya qarışıqlı hidrotermal şəraitdə (60-70°C) mikrodalğalı sobada 48 saat müddətində qızdırılmışdır. Reaksiya başa çatdıqdan sonra alınmış çöküntü süzülmüş, əvvəlcə distilla suyu, sonra isə etanolla yuyulmuşdur. Təmizlənmış çöküntü 80 °C-də vakuumda qurulmuşdur.


Ümumiyyətlə, müxtəlif mol nisbətlərindən qızdırılmış AgNO<sub>3</sub> və As<sub>2</sub>S<sub>3</sub> əsasında çoxlu nümunələr hazırlanmış, fiziki-kimyəvi analiz metodları (RFA və DTA) vəsaitəsilə alınmış çöküntülərin tərkibləri analiz edilmişdir. Tədqiqat nöticələrindən məlum olmuşdur ki, ilkin komponentlərinin 4:15 nisbətindəki qarışığından yalnız Ag<sub>3</sub>AsS<sub>4</sub> birləşməsi alınır. Baş verən reaksiya tənliyin ümumi şəkildə aşağıdakı kimi yazmaqla olar:



Ag<sub>3</sub>AsS<sub>4</sub> birləşməsinin alınması şəraitindən tədqiqat üçün reaksiyaya daxil olan və alınan maddələrin miqdəri təyin edilmişdir. Kalorimetrik (cihaz KFK-2-UXL 4.2) metodla müəyyən

edilmişdir ki, pH=5 olduqda reaksiya üçün götürülmüş 169 mq arsenin 63,5 mq-i süzüntüyü keçir. 105,4 mq arsen çöküntünün tərkibində qalır. Götürülmüş 456,8 mq gümüşün hamısı çöküntünün tərkibində qalır. Analiz nöticələrindən məlum olmuşdur ki, süzüntə kükürd ionları iştirak edir. Bu da yuxarıda reaksiya tənliyinin doğruluğunu təsdiq edir.

**Nöticələrin müzakirəsi.** Çöküntünün rentgenfaza analizinin RFA (2D PHASER "Bruker", CuK<sub>α</sub>, 2q, 20-80°) nöticələrindən məlum olmuşdur ki, onun əsas tərkib hissəsi (89,5%) Ag<sub>3</sub>AsS<sub>4</sub> birləşməsindən ibarətdir. Bu birləşmə əsasən amorf haldadır (şəkil 1). Birləşmənin stixometrik tərkibi termoqravimetrik TQ (NETZSCH STA 449F3) analizlə müəyyən edilmişdir (şəkil 2).



Şəkil 1. Ag<sub>3</sub>AsS<sub>4</sub> birləşməsin difraktoqramı.

Termogramdan göründüyü kimi, 81,9 mq nümunəni 900°C-ə kimi qızdırıldıqda kütłə itkisi 280°C-də 5,6 mq, 460°C-də 15,4 mq, 700°C-də 25,2 mq və 895°C-də 30,77 mq olmuşdur. Soyumadan sonra qalan qalığın kütłəsi 51,13 mq olmuşdur. Alınan bu nöticələrə əsasən birləşmənin sadə formulunun Ag<sub>3</sub>AsS<sub>4</sub> olduğu təsdiqlənmişdir. Birləşmənin tərkibindəki gümüş, arsen və kükürdin kütla və atom miqdəri aşağıdakı cədvəldə göstərilmişdir (cədvəl).

## Cədvəl

Ag<sub>3</sub>AsS<sub>4</sub> birləşməsinin tərkibindəki elementlərin miqdəri


Birləşmə	Elementlərin miqdəri, %						
	Ag	As	S	Ag	As	S	
kütłə	atom	kütłə	atom	kütłə	atom		
Ag <sub>3</sub> AsS <sub>4</sub>	61,48	37,50	14,23	12,50	24,29	50,00	

70°C-də alınmış Ag<sub>3</sub>AsS<sub>4</sub> birləşməsinin mikromorfologiyası HITACHI TM3000 mərkəzi skanedic elektron mikroskopda SEM (made in Japan) öyrənilmişdir (şək. 3).


SEM analizindən məlum olmuşdur ki, Ag<sub>3</sub>AsS<sub>4</sub> birləşməsində hissəciklərin ölçüsü 500-900 nm aralığında yerləşir. Şəkil 2-dən göründüyü kimi, kürə formalı hissəciklər arasında güclü adheziya vardır. 10 mkm sahədə olan hissəciklər arasında digər faza hissəcikləri müşahidə olunur.

Diferensial-termiki analiz DTA (pirometrit HTP-70, cihaz Termoskan-2) nöticələrindən məlum olmuşdur ki,  $T>120^{\circ}\text{C}$  olduqda Ag<sub>3</sub>AsS<sub>4</sub> birləşməsi parçalanmağa başlayır. 320°C-də


birləşmənin parçalanması başa çatır və aşağıdakı reaksiya baş verir:



Bu da yuxarı temperaturda birləşmənin termodinamik cəhətdən davamsız olduğunu göstərir.



Şəkil 2.  $\text{Ag}_3\text{AsS}_4$  birləşməsinin termogramı.



Şəkil 3.  $\text{Ag}_3\text{AsS}_4$  birləşməsinin SEM şəkli.

DTA əyrisində  $120^\circ\text{C}$ ,  $310^\circ\text{C}$  və  $560^\circ\text{C}$ -də endotermik effektlər müşahidə edilmişdir. Bu endotermik effektlər reaksiya məhsullarını ( $\text{S}$ ,  $\text{As}_2\text{S}_3$ ,  $\text{Ag}_3\text{AsS}_6$ ) əsasna temperatururlarına uyğundur. RFA və DTA nticələrinə əsasən müəyyən edilmişdir ki,  $\text{Ag}_3\text{AsS}_4$  birləşməsinin  $400^\circ\text{C}$ -də vakuumda ( $\sim 10^{-3} \text{ Pa}$ ) 4 saat müddətində ikizənallı rejimdə termiki emal etdikdə termodinamik davamlı  $\text{Ag}_7\text{AsS}_6$  birləşməsi əmələ gəlir.

Natıca,  $\text{AgNO}_3$  və  $\text{As}_2\text{S}_3$  birləşmələri əsasında hidrotermal şəraitdə  $\text{Ag}_3\text{AsS}_4$  birləşməsi alınmışdır. TQ analizinin nticələrinə əsasən birləşmənin stexiométrik tərkibi müəyyən edilmişdir ki,  $\text{Ag}_3\text{AsS}_4$  birləşməsi  $120^\circ\text{C}$  temperaturla kimi davamlıdır,  $320^\circ\text{C}$ -də tam parçalanaraq  $\text{Ag}_7\text{AsS}_6 + \text{As}_2\text{S}_3 + \text{S}$  tərkibli qarışq əmələ gətirir. Birləşmənin mikromorfologiyası öyrənilmiş və nanokristallik olduğu aşkar edilmişdir.

## ƏDƏBİYYAT

- Бабанлы М.Б., Гасanova З.Т., Зломанов В.П., Машадиева Л.Ф. Термодинамическое исследование системы  $\text{Ag}_2\text{S}-\text{As}_2\text{S}_3-\text{S}$  методом ЭДС с твердым электролитом  $\text{Ag}_4\text{RbJ}_4$  // Неорг. матер., 2014, т. 50, №1, с. 11-14.
- Волков А.И., Жарский И.М. Большой химический справочник. Минск: Современная школа, 2005, 604 с.
- Гусейнов Г.М. Кристаллизация соединений  $\text{AgAsS}_2$  и  $\text{Ag}_3\text{AsS}_3$  в среде этиленгликоля / IX Международная конф. «Кинетика и механизм кристаллизации». Иваново, Россия, 2016, с. 88.

**AMEA Naxçıvan Bölmesi**  
E-mail: huseyn.imanov1991@gmail.com

Husein İmanov

## INVESTIGATION OF THE ACQUISITION AND PROPERTIES OF THE $\text{Ag}_3\text{AsS}_4$ COMPOUND

The paper presents the results of physical-chemical research of the obtaining  $\text{Ag}_3\text{AsS}_4$  compound under hydrothermal conditions and its physical-chemical properties based on  $\text{AgNO}_3$  and  $\text{As}_2\text{S}_3$  compounds.  $\text{Ag}_3\text{AsS}_4$  compound was obtained from a mixture of the primary components in a ratio of 4:15. The individuality of the compound obtained by the RFA method, the stoichiometric composition was determined by TG analysis. Mass and atomic portions of silver, arsenic, and sulfur in the compound were determined. According to the DTA results, when  $T>120^\circ\text{C}$ , it has been established that the  $\text{Ag}_3\text{AsS}_4$  compound is thermodynamically unstable and decomposed, forming a mixture of  $\text{Ag}_7\text{AsS}_6+\text{As}_2\text{S}_3+\text{S}$ . The micromorphology of  $\text{Ag}_3\text{AsS}_4$  was studied based on the results of SEM. It was found that the size of spherical particles is in the range of 500-900 nm.

**Keywords:** intermediate phase, solution, sedimentation, hydrothermal, X-ray phase analysis, thermogram, microstructure, endothermic effect.

Гусейн Иманов

## ПОЛУЧЕНИЕ И ИССЛЕДОВАНИЕ СВОЙСТВ СОЕДИНЕНИЯ $\text{Ag}_3\text{AsS}_4$

В статье представлены результаты физико-химических исследований получения соединения  $\text{Ag}_3\text{AsS}_4$  на основе соединений  $\text{AgNO}_3$  и  $\text{As}_2\text{S}_3$ , в гидротермальных условиях и его физико-химических свойств. Соединение  $\text{Ag}_3\text{AsS}_4$ , получено из смеси исходных компонентов в соотношении 4:15. Индивидуальность полученного соединения определена с помощью RFA, а стехиометрический состав – с помощью ТГ-анализа. Определены массовые и атомные доли серебра, мышьяка и серы в соединении. Согласно результатам ДТА установлено, что соединение  $\text{Ag}_3\text{AsS}_4$  термодинамически нестабильно и разлагается с образованием смеси  $\text{Ag}_7\text{AsS}_6+\text{As}_2\text{S}_3+\text{S}$  при  $T>120^\circ\text{C}$ . Микроморфология  $\text{Ag}_3\text{AsS}_4$  изучена на основе результатов SEM. Было обнаружено, что размер сферических частиц находится в диапазоне 500-900 нм.

**Ключевые слова:** промежуточная фаза, раствор, осаждение, гидротермия, рентгенофазовый анализ, термограмма, микроструктура, эндотермический эффект.

(AMEA-nın müxbir üzvi Tofiq Əliyev tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: İlkin variant 24.02.2020  
Son variant 28.04.2020